



**Yeni Yazarlar və Sənətçilər Qurumu**  
**Association of new Writers and Artists**  
**Организация Новых Писателей и Деятелей Искусства**

Hüquqi ünvan: Bakı şəhəri Xaqani 53a, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə  
Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R  
Tel.: (+99412) 418 93 58; 538 03 17; (050) və (070) 213 40 43;  
e-mail: [xanaydin@gmail.com](mailto:xanaydin@gmail.com), [aydinxan@mail.ru](mailto:aydinxan@mail.ru) / Sayt: [www.kitabxana.net](http://www.kitabxana.net), [www.yysq.org](http://www.yysq.org)

Azərbaycan Respublikasının Prezidenti yanında  
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş

**"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"**

**Layihəsi zamanı keçirilən tədbirlər**

**1. YYSQ-nin sosial şəbəkələrdəki super  
fəaliyyəti dəyərləndirildi...**

YYSQ təşkilat olaraq, eyni zamanda İKT mərkəzimizin rəhbəri Mirzə İskəndərov iki mükafat-diploma layiq görüldü...

Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](https://www.facebook.com/AzGF)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Oktyabrın 6-sında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə referendumla onlayn dəstək məqsədi ilə təşkil olunan "ReTweet" kampaniyasının yekun bağlanması mərasimi baş tutub. Tədbirdə dövlət rəsmiləri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, daha sonra rəsmilərin çıxışları baş tutub. Rəsmilərin çıxışları başa çatdıqdan sonra kampaniya çərçivəsində sosial şəbəkə müsabiqəsinin qalibi, Milli Şuranın üzvü olan "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin nümayəndəsi Şəfiqə Əhmədova mükafatlandırılıb və kampaniya ərzində müsabiqədə ən fəal iştirak edən Milli Şuranın üzvü olan "Odlar Yurdu" İctimai Birliyi, "Bakı Gənclər Klubu" İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu və "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi diplom ilə, fərdi gənclər Mincətin Əliyeva, İqbal Ağamalıyev, Mirzə İskəndərov, Sevinc Kərimli, Qulu Abdullazadə şəhadətnamə ilə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, "Retweet" kampaniyası Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə "Xətdə" Proqramı çərçivəsində həyata keçirilib. Kampaniya gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə təşkil olunub.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209762460114499.1073742067.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209762460114499.1073742067.1121148960&type=3)

## **2. YYSQ layihəsi: Multikulturalizmə aid QHT-lərin Dəyirmi Masası**

Yeni Yazarlar və Sənətçilər Qurumunun sentyabrın əvvəlində keçirdiyi tədbiri - "Azərbaycan multikulturalizm dəyərləri"nə həsr olunmuş Dəyirmi Masanı özündə 60-dən artıq QHT birləşdirən İctimai Nəzarət Koalisiyasıyla birlikdə təşkil olunmuşdu.

Multikulturalizmlə bağlı mühazirələr, layihə təqdimatı və yazarlarla görüş - yazıçılar, ekspertlər, təşkilatın üzvləri, QHT ictimaiyyəti maraqla qarşıladı.

Tədbiri İNK sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Rasim Məmmədov açaraq qonaqları salamladı, Dəyirmi Masanın əhəmiyyətindən danışdı.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov verildi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verdi, multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları gənc oxucularla bölüşdü.

Layihə eksperti, yazıçı-publisitlər Sayman Aruz, Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvlərindən psixoloq-şair Elşad Səfixanov, Mirzə İskəndərov, şair Ağacəfər Həsənli, Yasəmən Möhübbətqızı, professor Abbas Seyidov, sənətçi Rəşat Kəsəmənli, hüquqşünas Vasif Rzayev və başqaları öz çıxışlarında multikultural dəyərlərimiz, mədəniyyətimiz, ədəbiyyat və kitab haqqında geniş danışdılar, bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209739708905733.1073742066.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209739708905733.1073742066.1121148960&type=3)

## **3. Azərbaycan multikulturalizm dəyərləri xarici qonaqlara tanındı**

31 avqust 2016-ci ildə Beynəlxalq Muğam Mərkəzində Bakıda görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeməsindən rus dilinə tərcümə olunan 18 bənd hissəsinin yer aldığı kitabın təqdimatı olub. Nəşr ustad Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilib.

Tədbirdə İctimai Nəzarət Koalisiyasının rəhbəri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, İdarə Heyətinin üzvü, YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, yazıçı Qəni Camalzadə, eləcə də digər üzvləri fəal iştirak və çıxışlar ediblər. İNK-nın rəhbər Rasim Məmmədov ABŞ nümayəndə heyətinin üzvləri, mer və mədəniyyət xadimləri ilə, eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini, cənab Səyyad Salahlı və başqa rəsmi şəxslərlə işgüzar danışıqlar aparıblar. Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatı dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri maraqla iştirak edirdi.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında xarici qonaqlara məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi

çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları tədbirdəkilərlə bölüşdülər.

Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə - Gani Camal da öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

AZƏRTAC xəbər verir ki, kitabdakı şeirlər Azərbaycan-Amerika Mədəni Assosiasiyasının üzvü, ABŞ-da yaşayan həmyerlimiz, yazıçı-publisit Nobert Yevdayev tərəfindən tərcümə olunub.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə çıxış edən Nobert Yevdayev deyib: “Heydərbabaya salam poeması” bütün türkdilli ölkələrdə sevilir. Təəssüf edirəm ki, bu əsər başqa dillərə tərcümə olunmayıb. Mən ilk dəfə sözügedən poemanı rus dilinə tərcümə etdim. Kitabda poemadan 18 bənd yer alır”.

N.Yevdayev qeyd edib ki, bu şeirləri Nyu-Yorkda yaşayan azərbaycanlı bəstəkar Ruslan Ağababayevin “Heydərbabaya salam” poeması əsasında yazdığı kantatadan təsirlənərək tərcümə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisit İlqar Fəhmi çıxış edərək kitabın əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, ömrü boyu ədəbiyyata, poeziyaya xidmət edən görkəmli şairin əsərinin tərcüməsi olduqca əlamətdardır. Vurğulanıb ki, dünyada yaşayan bütün azərbaycanlılar üçün birlik məşəlinə çevrilən Şəhriyar yaradıcılığı hər zaman soydaşlarımızı həmrəyliyə səsləyib.

Ədibin yaradıcılığının bütün dünya dillərinə tərcümə olunmasının vacibliyini qeyd edən natiq, sözügedən kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib.

Nəşrin tərtibatında Əməkdar Rəssam İsmayıl Məmmədovun illüstrasiyalarından istifadə olunub.

Tədbir musiqili, ədəbi-bədii gecə ilə davam edib.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209427279295188.1073742058.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209427279295188.1073742058.1121148960&type=3)

#### **4. Sabunçu Açıq Kitabxanasında YYSQ-nin layihələri təqdim olundu**

Avqustun 3-də A.Bakıxanov qəsəbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyətində açıq səma altında Açıq Kitabxana layihəsinin açılış mərasimi oldu.

Yeni Yazarlar və Sənətcilər Qurumunun təşkilatı dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri maraqla iştirak edirdi.

A.Bakıxanov qəsəbə MKS-nin direktoru açılış tədbiri iştirakçılarını salamlayaraq belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğuladı. O, qeyd etmişdir ki, təşkil edilmiş bu “açıq kitabxana” oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. Yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcəyini qeyd edildi.

Sonra söz #YYSQ - Yeni Yazarlar və Sənətcilər Qurumunun sədri, kulturoloji-intellektual layihəsinin və [www.kitabxana.net](http://www.kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi və o da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Yeni Yazarlar və Sənətcilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı

ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları oxucularla bölüşdülər.  
Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə də öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.  
Təşkilat adından 10-yə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu.  
Oxucular tərəfindən maraqla qarşılanan “Açıq kitabxana” layihəsi çərçivəsində açıq səma altında poeziya gecələri, müaliə axşamları qarşıda gələn günləri təşkil olunacaq.

## **5. Açıq Kitabxanada YYSQ-nin kulturoloji layihələri təqdim olundu**

Avqustun əvvəllərində Binədə təşkil olunan "Açıq Kitabxana" da YYSQ-nin kulturoloji layihələri təqdim olundu

İyulun sonunda Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Binə Mədəniyyət Mərkəzinin qarşısında açıq səma altında kitabxana layihəsinin açılış mərasimi keçirildi.

Yeni Yazarlar və Sənətcilər Qurumunun təşkilati dəstəyi ilə keçirilən tədbir geniş ictimaiyyətin marağına səbəb oldu.

Xəzər rayon MKS-in direktoru Elmara Məcidova tədbir iştirakçılarını salamlayaraq belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğuladı. O, qeyd etmişdir ki, təşkil edilmiş bu “açıq kitabxana” oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab müaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. Bir sözlə, yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcəyini qeyd etdi.

Yeni Yazarlar və Sənətcilər Qurumunun sədri, kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilova söz verildi və o da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Yeni Yazarlar və Sənətcilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları oxucularla bölüşdülər.

Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə - [Gani Camal](#) da öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından 20-yə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu.

Mərasimdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, şairə Gülarə Munis, Binə qəsəbəsində yerləşən 326 sayılı tam orta məktəbin müəllim və şagird kollektivi eləcə də kitabxananın oxucuları iştirak edirdi.

Gənc yazarlardan [Nuranə Nur](#) və Gülnar Səma imza günü keçirdilər və bu oxucular tərəfindən maraqla qarşılandı.

[İltimas Semimi](#), şair Qılman isə öz şeirləri ilə tədbiri daha da rəngarəng etdilər.

Bildirək ki, “Açıq kitabxana” layihəsi çərçivəsində açıq səma altında poeziya gecələri, müaliə axşamları qarşıda gələn günləri təşkil olunacaq.

## **6. İslam dini ziyalıları dindarları görüşdürür...**

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Bakıdakı dindarlar və ziyalıların görüşləri təşkil olunub.

[#YYSQ](#)-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun üzvləri QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində paytaxt Bakıda yerləşən tarixi-dini abidələr, ziyarətgahlar və qəbiristanlıqlara səfər edirlər.

İyunun 6-sı və 11-də YYSQ-nin Məsləhətçilər Şurasının üzvü [Hacı Savalan](#) təşkilatçılıqla ziyalı və dindarlar üçün İftar süfrələri açılmış, hər iki qrup insanların görüşü təşkil edilmişdir.

Məclisləri Hacı Savalan açaraq bu Müqəddəs Ramazan günlərində ziyalılarımızla dindarların görüşlərinin səmərəliliyindən bəhs açmış, bu qəbil silsilə görüşlərin təşkilinin vacibliyini bildirmişdir. Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə - [Gani Camal](#), YYSQ-nin dostlarından tanınmış aktyor Hacı Şamil Süleymanlı - Şamil [Shamil Suleymanli](#), şair-sənətçi Rəşad Kəsəmənli, - [Reshat Kesemenli](#), tanınmış hüquqşünas Tağı Hüseynov - [Tağı Hüseynov](#), YYSQ-çi Araz Haso və başqaları məclislərdəki inanlı insanlar, din adamları ilə görüşərək söhbətləşmiş, ölkəmizdəki dini dözümlülük, eləcə də İlam dininin gözəllikləri haqqında geniş məlumatlar vermiş, şəkillər çəkmiş, araşdırmalar üçün faktlar toplamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə, eləcə də Aydın Xan Əbilov öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanındılmasına yardımçı olmaq fikrindədir...

Mənbə:

[https://www.facebook.com/Aydingan.ebilli/media\\_set?set=a.10208762734641987.1073742048.1121148960&type=3](https://www.facebook.com/Aydingan.ebilli/media_set?set=a.10208762734641987.1073742048.1121148960&type=3)

## **7. Cənub bölgəsinə dini-etnoqrafik səfər: ziyarətgah - tarixi abidələr**

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Cənub bölgəsinə dini-etnoqrafik səfər təşkil olunub.

[#YYSQ](#)-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumu QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində ölkəmizin Cənub bölgəsinin iki rayonunda - Lənkəran və Lerikdə yerləşən tarixi-dini abidələr, ziyarətgahlar və qəbiristanlıqlara səfər edilib. Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə, YYSQ Cənub bölgəsi üzrə

əlaqələndirici Elşən Əhmədov və b. Lənkəran rayonunda yerləşən Şeyx Zahid Türbəsi, Aşağı Nüvədi, Seyidəkəran, Kiçikbazar, Kənarməşə, Xolmili məscidlərini, məzaristanlıqlarını, ziyarətgahlarını, eləcə də Lerikdəki Babagil türbəsi - ziyarətgahını görmüş, buradakı inanlı insanlar, din adamları ilə görüşərək layihə barədə geniş məlumatlar vermiş, şəkillər çəkmiş, araşdırmalar üçün faktlar toplamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşadları ilə ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindəyik...

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208619528301918.1073742045.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208619528301918.1073742045.1121148960&type=3)

## **8. Layihələrimiz Avropa İttifaqının beynəlxalq tədbirlərində...**

Mayın sonunda YYSQ-çilər "Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələri Avropa İttifaqının beynəlxalq tədbirlərində tanıtdılar...

"Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədi ilə başlanmışdır.

YYSQ sədri Aydın Xan Əbilov və eksperti Sayman Aruz da "Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramının silsilə tədbirlərində fəal iştirak ediblər.

İlk tədbirdə Böyük Britaniyalı teleaparıcı, rejissor və prodüser Corc Kerri və Azərbaycanın mədəni siyasət üzrə beynəlxalq eksperti Cahangir Səlimxanov Azərbaycanda və regionun digər ölkələrində mədəni və kreativ istehsalatın inkişafının ən aktual suallarına cavab verirdilər.

YYSQ-çilər qurumun həyat keçirdiyi iki layihə haqqında məlumatları iştirakçılara çatdırıblar...

İkinci tədbirdən

### **MƏDƏNİYYƏT SAHƏSİNDƏ LİDERLİK XÜSUSİYYƏTLƏRİ**

"Mədəniyyət və kreativlik" proqramının rəhbəri Tim Uilyams, Maltanın mədəni və kreativ istehsalat menecmenti üzrə beynəlxalq eksperti Entoni Attard, həmçinin Azərbaycanın mədəni siyasət üzrə beynəlxalq eksperti Cahangir Səlimxanov Azərbaycanda kreativ istehsalat sahələrində aktual problemlərin həll edilməsi və liderlik haqqında fikirlərini bölüşdülər.

Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında məlumatlar verib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər haqqında geniş bilgiler verilib. Eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməsi haqqında da danışılıb... Silsilə tədbirlər davam edir...

Mənbə:

[https://www.facebook.com/Aydxan.ebilli/media\\_set?set=a.10208635385258332.1073742046.1121148960&type=3](https://www.facebook.com/Aydxan.ebilli/media_set?set=a.10208635385258332.1073742046.1121148960&type=3)

## 9. YYSQ kreativ layihəsiylə Milli Ordunu dəstəklədi

Mayın ortalarında Bakının Xəzər rayonunda - Binə qəsəbəsində "Vətən oğulları biz sənirləyik": yürüş-ədəbi tədbir keçirildi.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [www.kitabxana.net](http://www.kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov həyata keçirdikləri layihə çərçivəsində görüşdə məlumat verib ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda 30-dan artıq elektron nəşr hazırlanaraq İnternetdə yayımlanır, sosial şəbəkələrdə tanındır. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı, eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında fikirlərini bölüşüb.

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyi, AYB Güney Azərbaycan şöbəsinin və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığıyla keçirilən tədbirdə yaradıcı insanlarla rayon ictimaiyyəti, məktəb müəllim-şagird kollektivi əvvəlcə əllərində dövlət bayrağı qəsəbənin küçələrində yürüş etmiş, milli ordunu dəstəkləyən şüarlarla sakinlərin diqqətinə son vaxtlar ölkəmizin ərazi bütövlüyü uğrunda qazanan uğurlu əməliyyatlara yönəldə bildilər. Yürüş zamanı milli-mədəni, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şüarlar səsləndirildi, əsgərlərimizin uğurlu qələbələri barədə söhbətlər aparıldı, bayraqlar paylandı...

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri - YYSQ sədri, [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı-tərcüməçi Sayman Aruz, istedadlı nasir Hacı Qəni Camalzadə, gənc yazar Amid Əlioğlu, eləcə də Xəzər rayon veteranlar şurasının sədri Nüsrət İbrahimov, Bakı Dövlət Universitetinin tələbəsi Turğay Camal, Xəzər rayon Binə qəsəbəsində yerləşən 326 saylı tam orta məktəbinin şagird və müəllim kollektivi, Binə qəsəbə bələdiyyəsinin əməkdaşları, kitabxanaçılar və digər şəxslər iştirak edirdi. Musiqili-ədəbi tədbir Azərbaycan dövlət himninin səslənməsi və Vətən uğrunda şəhid olmuşların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə açıldı. Xəzər rayon MKS-nin direktoru Elmara Məcidova məclisi açdı, qonaqları və iştirakçıları salamladı.

Xəzər rayon veteranlar şurasının sədri Nüsrət İbrahimov söz alaraq döyüş təəssüratlarını şagirdlərlə bölüşdü.

Tədbir zamanı Xəzər rayon MKS-nin informasiya-resurs şöbəsinin hazırladığı slayd və video-rolük nümayiş olundu.

Azərbaycan Yazışılar Birliyinin üzvləri - YYSQ sədri, [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı-tərcüməçi Sayman Aruz, istedadlı nasir Hacı Qəni Camalzadə, gənc yazar Amid Əlioğlu geniş çıxış etdilər. Natiqlər son vaxtlar Qarabağda gedən döyüşlərdə uğur qazandığımızı xüsusi vurğulayaraq bildirdilər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hücum əmrini gözləyirlər ki, silaha sarılıb torpaqlarımızı azad etsinlər. Qonaqlar Milli Ordumuzun - zabit və əsgərlərimizin qəhrəmanlıqları xüsusi diqqətə çatdırdılar, eyni zamanda yeni nəslin nümayəndələrinə vətəni sevməyi, dövlət müstəqilliyimizi qorumağı, işğal olunmuş torpaqları geri qaytarılmasına hər an hazır olmağı tövsiyyə etdilər. Yazıçı qonaqlar öz kitablarını kitabxanaya və oxuculara hədiyyə etdilər. Daha sonra 136 sayılı tam orta məktəbin şagirdlərinin ifasında “Qarabağ bizimdir”, “Azərbaycan əsgəri”, “Qalx Ayağa Azərbaycan” şeirləri səsləndirildi.

Yeni nəsil arasında şairlər öz şeirlərini oxudular, ədəbiyyat barədə fikirlərini bölüşdülər. Sonda qonaqlara təşkilat haqqında məlumatlar həkk olunan nəşrlər hədiyyə edildi, şəkillər çəkildi. Qərara alındı ki, belə tədbirlər mütəmadi təşkil olunsun.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208337066440548.1073742043.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208337066440548.1073742043.1121148960&type=3)

### **10. Mədəniyyət və etiqad: sosial şəbəkədə dini tolerantlıq. Təqdimat**

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Bakıdakı əngəlli kreativ gənclər ziyalıların görüşləri təşkil olunub.

[#YYSQ](#)-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun üzvləri QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində maarifləndirmə aksiyalarını davam etdirir... İyunun ortalarında Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində maraqlı təqdimat-tanıtım mərasimi təşkil olunmuşdu. YYSQ-nin həyata keçirdiyi layihələrin təqdimatları, yeni kitablardan sərgisi, yazıçılarla görüş və müəllif imzalanması mərasimi, qızgın kreativ müzakirələr, ədəbi-kulturoloji diskussiya formasında keçirilən tədbirlərdən əvvəl qonaqla Mərkəzin yaradıcı emalatxanalarını gəzmiş, burada nemayiş olunan sənət əsərləri ilə yaxından tanış olmuş, qurumun rəhbər və pedoqoji kollektivi ilə ünsiyyət qurmuşlar...

Tədbiri giriş sözüylə Mərkəzin direktoru Rəhilə Həsərova açdı, qonaqları salaladı, rəhbərlik etdiyi qurum haqqında geniş məlumatları çatdırdı.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, ekspert, yazıçı-publisit Zöhrə Əsgərova, eləcə də YYSQ üzvləri Araz Həsənli, Mirzə İskəndərov, Elşad Şamil ürk sözlərini kreativ gənclərə çatdırdılar.

Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə - [Gani Camal](#), ekspert, yazıçı-publisit Zöhrə Əsgərova və başqaları məclislərdəki kreativ əngəlli insanlar qarşısında ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar vermiş, şəkillər çəkmiş, kitablar bağışlamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.



Ekspert Hacı Qəni Camalzadə, eləcə də Aydın Xan Əbilov öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəllimlərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindədir...

Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dinlər və tolerantlıq mövzusunda elektron nəşrlər hazırladığını açıqlayan ekspertlər inanc, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları yaradıcı şəxslərlə bölüşdülər....

Təşkilat adından 300-ə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu. Qərara alındı ki, mərkəzdə ədəbiyyat dərnəyi təşkil olunsun və yazarlarla mütəmadi görüşlə, yaradıcılıq emalatxanasında master-klasslar keçirilsin.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208849726176721.1073742053.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208849726176721.1073742053.1121148960&type=3)

## **11. YYSQ Yasamaldakı məktəbdə dini tolerantlıqla bağlı təqdimat**

Yeni Yazarlar və Sənətçilər Qurumunun 06 oktyabrda keçirdiyi tədbirlərdə - dini tolerantlığa həsr olunmuş kitablara baxış, multikulturalizmlə bağlı debatlar, layihə təqdimatda ekspertlər, təşkilatın üzvləri, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.

Bakı şəhərindəki ən iri təhsil ocaqlarından birində - Yasamal rayonu, 286 sayılı tam orta ümumtəhsil məktəbində #YYSQ -nin dini tolerantlıqla bağlı yeni layihəsinin növbəti tanıtım-tədbiri keçirildi. Bu maraqlı təhsil ocağının müəllim və şagirdləri üçün #YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihəsi, [kitabxana.net](http://www.kitabxana.net), e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi maraqlı formada təşkil olunmuşdu.

Məktəbin direktoru Samir Mehdizadə yeni alternativ - elektron təhsil, yeni oxu və yazı mədəniyyəti, internet yazarlığı, e-təhsil, elektron kitabxana kimi çağdaş sahələrə aid təşkil olunan tanıtım tədbirin məram və məqsədləri haqqında qısaca məlumat verdi, qonaqları, YYSQ-çiləri, ekspertləri iştirakçılara təqdim etdi.

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvü Mirzə İskəndərov məktəb kollektivi ilə maraqlı tanıtım-təqdimat mərasimi keçirdilər: ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar verdilər.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə öz çıxışında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət

və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanındılmasına yardımçı olmaq fikrindədir...

İKT eksperti Mirzə İskəndərov öz çıxışında tolerantlıq mövzusunda hazırlanmış e-kitablar haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından məktəbə din və tolerantlıq mövzusunda 200 kitab hədiyyə olundu.

Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dinlər və tolerantlıq mövzusunda elektron nəşrlər hazırlanmışını açıqlayan ekspertlər inanc, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları bölüşdülər...

Mənbə:

[https://www.facebook.com/AydinXan.ebilli/media\\_set?set=a.10209769985502629.1073742069.121148960&type=3](https://www.facebook.com/AydinXan.ebilli/media_set?set=a.10209769985502629.1073742069.121148960&type=3)

## **12. YYSQ multikulturalizm və dini tolerantlıqla bağlı layihələrin tanıtımı**

Sentyabrın 25-26-da - Azərbaycanda Konstitusiyaya bağlı Referendum keçirilən gün Yeni Yazarlar və Sənətçilər Qurumu sıralarında 60 QHT və KİV, İnternet medai birləşdirən İctimai Nəzarət Koalisiyası, eləcə də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB Referendum-2016 silsiləsindən sonuncu böyük tədbirlərini - Xeyriyyə el şənliyi təşkil etdilər. Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində iri pavilyonda təşkil olunmuş məclisdə təqdimatlar, tanıtımlar, mini-mühazirələr, dəyirmi masa, el şənliyi və əngəlli kreativlərlə yazarların, sənət adamlarının görüşləri formatlarında keçirilən bu silsilə məclislərdə #YYSQ -nin multikulturalizmlə, eyni zamanda dini tolerantlıqla bağlı yeni layihələri geniş ictimaiyyətə və gənclərə təqdim edildi.

Geniş ictimaiyyət üçün #YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihəsi, [kitabxana.net](http://www.kitabxana.net), e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi maraqlı kreativ-innovativ formalarda təşkil olunmuşdu.

Tədbirdə çıxış edənlər yeni kreativ innovasiyalar, multikulturalizm, kulturologiya, mədəniyyətlərin mübadiləsi, dini etiqadların dialoqu, sivilizasiyaların yaxınlaşması, e-təhsil, elektron kitabxana kimi çağdaş sahələrə aid təşkil olunan tanıtım tədbirin məram və məqsədləri haqqında geniş məlumatlar verildi, YYSQ-çilər, ekspertlər, hazırlanan e-nəşrlər iştirakçılara təqdim olundu.

ARPYQHT Dövlət Dəstəyi Şurası Dini etiqad müxtəlifliyi və tolerantlığa aid maariflənməyə dəstək verir...

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvü Mirzə İskəndərov məktəb kollektivi ilə maraqlı tanıtım-təqdimat mərasimi keçirdilər: ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar verildilər.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə öz çıxışında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindədir...

İKT eksperti Mirzə İskəndərov öz çıxışında tolerantlıq mövzusunda hazırlanmış e-kitablar haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından məktəbə din və tolerantlıq mövzusunda 200 kitab hədiyyə olundu.

Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanmış dinlər və tolerantlıq mövzusunda elektron nəşrlər hazırlandığını açıqlayan ekspertlər inanc, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları bölüşdülər...

Kulturoloji layihənin bir hissəsini maliyyələşdirib - Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: <http://cssn.gov.az/>

Yeni Yazarlar və Sənətçilər Qurumu: <http://www.yysq.org/>

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:

[http://kitabxana.net/?oper=e\\_kitabxana&cat=175](http://kitabxana.net/?oper=e_kitabxana&cat=175)

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk

səhifəsi: <https://www.facebook.com/groups/yenikreativ/?ref=bookmarks>

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik İnformasiya Bölümü

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209796351201755.1073742070.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209796351201755.1073742070.1121148960&type=3)

### **13. Sumqayıt: Dünya TV-də multikulturalizmə dair ikisaatlıq veriliş**

İyun ayında YYSQ sədri, layihə rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə ötən həftə Sumqayıtda yayımlanan Dünya TV-inin "Bu sabah" verilişində, ikisaatlıq canlı efirdə qonaq olublar.

Mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları

haqqında da geniş məlumatlar gətürüblər.

Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında məlumatlar verib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](#) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər haqqında geniş bilgiler verilib.

Eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməsi haqqında da danışılıb...

#### **Mənbələr:**

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3)

Videoların iki hissəsi burada:

<https://www.youtube.com/watch?v=FXaNvb0kMb4>

<https://www.youtube.com/watch?v=ONO3bLjoPNc>

#### **14. Gənc liderlərlə yazarların görüşü: Bütöv Azərbaycan mədəniyyəti**

"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihə çərçivəsində

Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın əvvəlində keçirdiyi növbəti tədbir - multikulturalizmə həsr olunmuş layihənin realit-tanıtımı məktəbli liderlərə çatdırmaqla bağlı idi.

Mayın 28-də Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ([#AUGSS](#)) ilə Yeni Yazarlar və Sənətçilər Qurumunun ([#YYSQ](#)) birgə təşkilatçılığıyla "Azərbaycan yurdum mənim" devizi altında fəaliyyət göstərən "Liderlik məktəbi"nin növbəti tədbiri Bütöv Azərbaycan mədəniyyətinə, ıdibiyyatına, multikultural sərəvətlərinə ədəbiyyatına həsr olunmuşdu. 100-dən artıq şagird və valideynin, eləcə də blogger və KİV nümayəndələrinin iştirak etdiyi məclisi Azərbaycan Respublikası Ombudsman Aparatının şöbə müdiri, AUGSS rəhbərliyində təmsil olunan Faiq Ağayev açaraq qonaqlara təşkilat barədə məlumat verdi, Liderlik məktəbi haqqında danışdı. Daha sonra şıxışçı qonaqları məclis iştirakçılarına təqdim etdi.

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](#) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov həyata keçirdikləri layihə çərçivəsində görüşdə məlumat verib ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihələri çərçivəsində [www.kitabxana.net](#) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dini tolerantlıq, milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşr hazırlanaraq İnternetdə yayımlanır, sosial şəbəkələrdə tanınılır. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı, eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında fikirlərini bölüşüb. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı bölməsinin sədri, istedadlı yazıçı-tərcüməçi Sayman Aruz hər iki tərəfin - Bütöv Azərbaycan ədəbiyyatı mövzusunda geniş məruzələrlə çıxış etdi.

Qonaqların maraqlı çıxışlarından sonra gənc liderlərlə qızğın müzakirələr aparıldı: yazarlar oxucuların, yaradıcı gənclərin çoxsaylı suallarını cavablandırdılar, özləri ilə gətirdikləri kitabları təşkilatın kitabxanasına hədiyyə etdilər.

Yeni nəsil arasında şairlər öz şeirlərini oxudular, ədəbiyyat barədə fikirlərini bölüşdülər. Sonda qonaqlara təşkilat haqqında məlumatlar həkk olunan nəşrlər hədiyyə edildi, şəkillər çəkildi. Qərara alındı ki, belə tədbirlər mütəmadi təşkil olunsun.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10207877203784269.1073742039.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10207877203784269.1073742039.1121148960&type=3)

**Layihəsi zamanı hazırlanaraq İnternetdə yerləşdirilən e-kitablar haqqında qısaca məlumatlar:**

[http://kitabxana.net/?oper=e\\_kitabxana&cat=175](http://kitabxana.net/?oper=e_kitabxana&cat=175)

Kulturoloji layihənin bir hissəsini maliyyələşdirib - Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: <http://cssn.gov.az/>

Yeni Yazarlar və Sənətçilər Qurumu: <http://www.yysq.org/>

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:

[http://kitabxana.net/?oper=e\\_kitabxana&cat=175](http://kitabxana.net/?oper=e_kitabxana&cat=175)

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk

səhifəsi: <https://www.facebook.com/groups/yenikreativ/?ref=bookmarks>

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik İnformasiya Bölümü

Foto-albomlar:

[https://www.facebook.com/Aydinxan.ebilli/photos\\_albums](https://www.facebook.com/Aydinxan.ebilli/photos_albums)

**"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  
layihəsi haqqında KİV və İnternetdə gedən materiallar**

**Şuranın dəstəyilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlanıldı**

Yeni Yazarlar və Sənətcilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qhtxeber.az-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərə məkən kimi tanıtılmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: "Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazimi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər".

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münafişşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

Aysu <http://qhtxeber.az/news/a-56503.html>

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qhtxeber.az-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərə məkən kimi tanındılmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətləri ilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: "Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü səmərəli elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər".

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münafişşünaslar, QHT-çilər, filoloqlar, estətlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

<https://www.facebook.com/Aydinxan.ebilli/posts/10208371058730334>

### **Şuranın dəstəyilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlanıldı**

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qhtxeber.az-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı

məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərə məkən kimi tanınmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətləri ilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: "Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sərbəst elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımı ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər".

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münafişşünaslar, QHT-çilər, filoloqlar, estətlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələri, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

<https://www.facebook.com/groups/kitabxana/permalink/10154105872401182/>

## **Suranın dəstəyilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlandı**

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qhtxeber.az-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərə məkən kimi tanınmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin



kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərlə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: “Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sərbəllik elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımı ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər”.

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərçüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estətlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

<https://www.facebook.com/YYSQAX/posts/979289572147687>

### **Şuranın dəstəyilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlanıldı**

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov [qhtxeber.az](http://qhtxeber.az)-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərlə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: “Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sərbəllik elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual

resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər".

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

[https://www.facebook.com/permalink.php?story\\_fbid=1260697303945171&id=591323624215879](https://www.facebook.com/permalink.php?story_fbid=1260697303945171&id=591323624215879)

### **Şuranın dəstəyilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlanıldı**

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov [qhtxeber.az](http://qhtxeber.az)-a verdiyi məlumatda bildirib. QHT sədri bildirib ki, layihə çərçivəsində internet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda islam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq: "Bununla yanaşı, onların virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərə məkən kimi tanınmasına yardımçı olunacaq".

QHT sədri qeyd edib ki, ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır: "Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sərbəst elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş

e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər".

A. Əbilov qeyd edib ki, layihə Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münafişşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

<https://www.facebook.com/groups/yenikreativ/permalink/1128351350537709/>

### **Dini tolerantlığın innovativ təbliği**

#YYSQ-nin QHT Şurasının maliyyə dəstəyi verdiyi layihə barədə açıqlama

Yeni Yazarlar və Sənətçilər Qurumu QHT-lərə Dövlət Dəstəyi Şurasının xəttilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başladı: geniş açıqlama... Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini bu günlərdə həyata keçirməyə başlayıb. Bununla əlaqədar YYSQ KİV üçün aşağıdakı məzmununda geniş açıqlama verir.

#### **PRESS-RELİZ**

Sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliğinə başlandı

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini bu günlərdə həyata keçirməyə başlayıb. Bununla əlaqədar YYSQ KİV üçün aşağıdakı məzmununda geniş açıqlama verir.

XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşadları ilə ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindəyik.

Milli İnternet resurslarında, elektron kitabxana və sosial şəbəkələrdə din və inam sahələri barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri – yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin ənənəvi dinlərə aid müxtəlif aparıcı dillərdə işıq üzü görmüş kitablarının elektron variantları çox azdır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda az olan bu cür intellektual-kulturoloji, ictimai-dini, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə dinin bir

sivilizasiya texnologiyası, inanc tarixi, insanları birləşdirən ruhi-ilahi dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.

Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın dini tolerantlıq mərkəzi, müxtəlif sivilizasiyaların dinc mövcud olduğu məkan kimi tanınması ilə bağlı dəyərli kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyəyə, KİV nümayəndələrinə informasiya yarışmasında cavab verməkdən ötrü sərbəst elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük tələbat var. Ənənəvi dini bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış ilahiyyatçıları, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması həm də yuxarıda sadalanan istiqamətdəki boşluqları qismən də olsa doldurmağa yönəlib.

Son illərdəki din pərdəsi altında Şərqdə baş verən müxtəlif təxribatlara qəsi intellektual-innovativ mübarizə aparmaqdan, həmçinin, dünyada baş qaldıran İslamofobiya cavab verməkdən ötrü İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların yayılması, dini mövzuda elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək vacibdir ki, vətəndaşlarımız, o cümlədən gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif təriqətlərə maraq göstərməsinlər. Dünyanın aparıcı dinlərinin oxşar cəhətlərini qabartmaqla dinlərin sivilizasiyalararası vasitə kimi təbliği üçün İnternet resurslarının və sosial şəbəkələrin rolu çox böyükdür. Bu layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitabları və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanınmasına, virtual təbliğinə xidmət etməyi nəzərdə tutmuşuq.

Bu intellektual-innovativ layihənin əsas məqsədi respublikamızın və dünyanın tanınmış qələm sahibləri – ilahiyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsidir. Din və tolerantlıq mövzusunda həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici təərəflərini, dözümlülük cəhətlərini təbliğ etməkdir. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması əsas vəzifələrdən biridir.

Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyəyə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü sərbəst elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki,

oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər.

Layihəmiz Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, din mövzusunda yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, bloggerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatımızın üzvlərinə ünvanlanıb.

Azərbaycanda, Bakı şəhərində, eləcə də yazılı və elektron KİV, İnternet və sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə həyata keçiriləcək layihəmizdə aşağıdakı işlər həyata keçiriləcək:

1. Könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması.
2. Respublikamızın və dünyanın tanınmış ilahyyatçıların, ictimai-mədəni xadimlərinin, yazıçıların, araşdırmaçıların və bloggerlərinin yazdıqları, dünyanın aparıcı ənənəvi dinləri haqqında kitablarının seçilməsi, redaktə, tərcümə və e-nəşrə hazırlanması, həmçinin bu sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlər.
3. Dini tolerantlıq mövzusunda kitablarının elektron variantlarının İnternetdə - xüsusi elektron resursda yerləşdirilməsi, insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etmək. Bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcüməsi, rəqəmsal formada nəşrə hazırlanması, e-kitab sərgisinin təşkil olunması.
4. E-kitabxanadakı xüsusi resursun, yeni bölümünü yaradılması. E-kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycan, rus, ingilis, türk və b. Hazırlanan materialların İnternetdə yerləşdirilməsi üçün kitabxana.net portalının və milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.
5. E-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliğini keçirmək. Sosial şəbəkələrdə tolerantlıqla bağlı e-kitabların təbliği üçün müxtəlif fəaliyyətlərin qurulması. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği və genişləndirilməsinin davamı.
6. İctimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. E-nəşrlərin şəbəkə təqdimatını davam etdirilməsi, sosial şəbəkələrdə ardıcıl real və virtual tanıtım mərasimlərini aparılması.
7. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması.
8. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

Beşaylıq bu layihənin icrası zamanı respublikamızda yaşayan, eləcə də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də dini-ictimai, elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr – elmi-mənəvi müqayisələr zamanı lazımi nəticələr, tarixi-elmi mənbələr, intellektual vəsaitlər, həmçinin yerli və xarici müəlliflərin kitabları hazır formada, hər vaxt onlayn və oflayn halda, bir İnternet şəbəkə resursunda, müraciət edilməsi mümkün olan variantda hazırlanacaq. Müxtəlif tədbirlərdə iştirak edən soydaşlarımız, diaspor nümayəndələri, səfirlik əməkdaşları, eləcə də nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında kreativ silahla təmin olunacaqlar. Dindarlar, gənclər, yeniyetmələr, sosial şəbəkə istifadəçiləri, oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdəki dini tolerantlığı, sivilizasiyaların yanaşı yaşadığı məkanda baş verən tarixi-ictimai, mədəni-dini, kulturoloji-sosial proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün dünya dinləri ilə bağlı intellektual-

innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımız zənginləşəcək, din sahəsi və elmləri üzrə yeni elektron kitablar hazırlanaraq istifadəçilərə təqdim olunacaq.

Respublikamızın və dünyanın tanınmış qələm sahibləri – ilahiyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və bloggerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanacaq, virtual resurslarda yerləşdiriləcək, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılacaq, virtual təqdimatları, e-sərgilərini təşkil ediləcək, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlər dəstəklənəcək. Elektron kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycanca, ingiliscə, rusca, türkcə və başqa.

Din və tolerantlıq mövzusunda həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirməkdə, mini-elektron kitabxana bölümünü yaratmaqda, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etmək mümkün olacaq. İnternetdə, yaxud elektron – rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması sağlam dini bilgilərin yeni nəsil arasında yayılmasına səbəb olacaq.

İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılacaq, hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi davamlı olaraq aparılacaq, müəllifləri bu işə həvəsləndirəcəyik.

Mütəmadi olaraq İnternetdə, elektron kitabxanada, real tədbirlərdə sosial şəbəkələrdə, KİV-də, e-kitabların virtual sərgisi təşkil olunacaq. Populyar sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği ardıcıl aparılacaq.

Müxtəlif dillərdə yazan müəlliflərin əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirməklə dini kəsimin intellektual səviyyəsini qaldırılmasına səy göstəriləcək.

İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtımı, yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımına xüsusi önəm verəcəyik.

Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlər qurulacaq.

Layihə yerli və əcnəbi müəlliflərin dinə və ilahiyyat elmlərinə aid maraqlı, dəyərli nümunələrini elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə, gənclərə kreativ-estetik dəyərləri aşılmasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-kulturoloji təbliğatı təşkil etməklə ictimai fəallıq göstərən şəxslərin kreativ biliklərini artırılmasına, müxtəlif intellektual-dini, milli-mənəvi, ədəbi-publisistik, elmi mövzulara aid alim, tədqiqatçı, blogger, yazıçı və şairlərin fərqli əsərlərindən ibarət e-kitabların hazırlanmasına, bu rəqəmsal nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin milli-mənəvi dəyərlərə sevginin formalaşmasına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real-virtual görüşlər vasitəsilə dini-mənəvi, əxlaqi-vətənpərvərlik dəyərlərinin təbliğinə yönəldilib.

Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü intellektual-innovativ, virtual-kulturoloji fəaliyyət isə yerli və əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, müasir dünya estetik-kulturoloji düşüncə texnologiyalarını öyrənməsinə təkan verəcək. İnformasiya əsrində gənclərimiz xarici həmkarları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar.

Layihə dinlərə aid yazan alim, tədqiqatçı, yazıçı, blogger və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanındılması, ölkə daxilində və xaricdə real və virtual təbliği,

Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.

Müxtəlif dillərdə ölkəmizin tolerantlıq mühitinə aid fərqli-sənballı elmi-tarixi ədəbiyyatların zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oxucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görülməlidir. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir. İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşdırmalar zamanı, eləcə də [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımi nəticələr əldə olunmur. Bu tanışlıq zamanı nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdudd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyurlar. Layihə qismən də olsa bu sahədəki boşluqları doldurmağa yönəlib.

Yeni Yazarlar və Sənətçilər Qurumu Analitik İnformasiya bölümü

Bakı, 03.05. 2016

<http://kitabxana.net/?oper=readBook&id=2432>

<https://www.facebook.com/groups/yenikreativ/permalink/1137670429605801/>

<https://www.facebook.com/Aydinxan.ebilli/posts/10208491198293748>

<https://www.facebook.com/groups/yenikreativ/permalink/1137670429605801/>

<https://www.facebook.com/YYSQAX/posts/989345351142109:0>

[https://www.facebook.com/permalink.php?story\\_fbid=1270732809608287&id=591323624215879&substory\\_index=0](https://www.facebook.com/permalink.php?story_fbid=1270732809608287&id=591323624215879&substory_index=0)

<https://www.facebook.com/groups/182772391822952/permalink/786064544827064/>

## QRUPLARDA

<https://www.facebook.com/groups/millishura/permalink/1052861031472031/>

<https://www.facebook.com/groups/779659658749081/permalink/1016905395024505/>

<https://www.facebook.com/groups/114215132085649/permalink/590228257817665/>

<https://www.facebook.com/groups/gms2013/permalink/102199437122240/>

<https://www.facebook.com/groups/1515284162047790/permalink/1720039881572216/>

### **Dünya TV-də YYSQ-nin maraqlı layihəsi təbliğ olundu...**

#YYSQ-nin - Yeni Yazarlar və Sənətçilər Qurumunun Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihəsi çərçivəsində tədbirlər silsiləsi davam edir.

İyunun 7-də KİV, TV, İnternet, eləcə də sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində Dünya TV-nin ikisaatlıq efirində real və onlayn yayımlanan yayımlanan "Bu səhər" proqramında layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Zöhrə, iştirak etmiş, dini maarifçilik, Ramazan ayı, Oruculuq, Qurani-Kərim və ilahiyyat istiqamətində fikirlərini bölüşmüşlər.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Xatırladaq ki, həm proqram, həm də onun onlayn vriantları bu keçidlərdə:

<http://dunyatv.az/ana-sehife/10836-bu-sabah-07-06-2016-dtv.html>

<https://www.youtube.com/watch?v=csAw0JnyxPk>

<https://plus.google.com/u/0/+Artyazar2012>

[https://www.facebook.com/Aydxan.ebilli/media\\_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3](https://www.facebook.com/Aydxan.ebilli/media_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3)

<https://www.facebook.com/groups/yenikreativ/permalink/1137670429605801/>

<https://www.facebook.com/YYSQAX/posts/1009802852429692>

[https://www.facebook.com/permalink.php?story\\_fbid=1293387290676172&id=591323624215879](https://www.facebook.com/permalink.php?story_fbid=1293387290676172&id=591323624215879)

<https://www.facebook.com/groups/yenikreativ/permalink/1161031243936386/>

[https://www.facebook.com/permalink.php?story\\_fbid=1027183000699145&id=106568312760623](https://www.facebook.com/permalink.php?story_fbid=1027183000699145&id=106568312760623)

<https://www.facebook.com/groups/kitabxana/permalink/10154229413061182/>

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk sahifəsi: <https://www.facebook.com/groups/yenikreativ/?ref=bookmarks>



## 1. YYSQ-nin sosial şəbəkələrdəki super fəaliyyəti dəyərləndirildi...

YYSQ təşkilat olaraq, eyni zamanda İKT mərkəzimizin rəhbəri Mirzə İskəndərov iki mükafat-diploma layiq görüldü...

Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Oktyabrın 6-sında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə referenduma onlayn dəstək məqsədi ilə təşkil olunan "ReTweet" kampaniyasının yekun bağlanması mərasimi baş tutub. Tədbirdə dövlət rəsmiləri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, daha sonra rəsmilərin çıxışları baş tutub.

Rəsmilərin çıxışları başa çatdıqdan sonra kampaniya çərçivəsində sosial şəbəkə müsabiqəsinin qalibi, Milli Şuranın üzvü olan "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin nümayəndəsi Şəfiqə Əhmədova mükafatlandırılıb və kampaniya ərzində müsabiqədə ən fəal iştirak edən Milli Şuranın üzvü olan "Odlar Yurdu" İctimai Birliyi, "Bakı Gənclər Klubu" İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu və "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi diplom ilə, fərdi gənclər Minacət Əliyeva, İqbal Ağamalıyev, Mirzə İskəndərov, Sevinc Kərimli, Qulu Abdullazadə şəhadətnamə ilə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, "Retweet" kampaniyası Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə "Xətdə" Proqramı çərçivəsində həyata keçirilib. Kampaniya gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə təşkil olunub.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209762460114499.1073742067.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209762460114499.1073742067.1121148960&type=3)

## 2. YYSQ layihəsi: Multikulturalizmə aid QHT-lərin Dəyirmi Masası

Yeni Yazarlar və Sənətçilər Qurumunun sentyabrın əvvəlində keçirdiyi tədbiri - "Azərbaycan multikulturalizm dəyərləri" nə həsr olunmuş Dəyirmi Masanı özündə 60-dən artıq QHT birləşdirən İctimai Nəzarət Koalisiyasıyla birlikdə təşkil olunmuşdu.

Multikulturalizmlə bağlı mühazirələr, layihə təqdimatı və yazarlarla görüş - yazıçılar, ekspertlər, təşkilatın üzvləri, QHT ictimaiyyəti maraqla qarşıladı.

Tədbiri İNK sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Rasim Məmmədov açaraq qonaqları salamladı, Dəyirmi Masanın əhəmiyyətindən danışdı.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [www.kitabxana.net](http://www.kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert

rəylərini verdi, multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları gənc oxucularla bölüşdü.

Layihə eksperti, yazıçı-publisitlər Sayman Aruz, Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvlərindən psixoloq-şair Elşad Səfıxanov, Mirzə İskəndərov, şair Ağacəfər Həsənli, Yasəmən Möhübbətqızı, professor Abbas Seyidov, sənətçi Rəşat Kəsəmənli, hüquqşünas Vasif Rzayev və başqaları öz çıxışlarında multikultural dəyərlərimiz, mədəniyyətimiz, ədəbiyyat və kitab haqqında geniş danışdılar, bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209739708905733.1073742066.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209739708905733.1073742066.1121148960&type=3)

### 3. Azərbaycan multikulturalizm dəyərləri xarici qonaqlara tanındı

31 avqust 2016-ci ildə Beynəlxalq Muğam Mərkəzində Bakıda görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poeməsindən rus dilinə tərcümə olunan 18 bənd hissəsinin yer aldığı kitabın təqdimatı olub. Nəşr ustad Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilib.

Tədbirdə İctimai Nəzarət Koalisiyasının rəhbəri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, İdarə Heyətinin üzvü, YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, yazıçı Qəni Camalzadə, eləcə də digər üzvləri fəal iştirak və çıxışlar ediblər. İNK-nın rəhbər Rasim Məmmədov ABŞ nümayəndə heyətinin üzvləri, mer və mədəniyyət xadimləri ilə, eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini, cənab Səyyad Salahlı və başqa rəsmi şəxslərlə işgüzar danışıqlar aparıblar. Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatı dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri maraqla iştirak edirdi.

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında xarici qonaqlara məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları tədbirdəkilərlə bölüşdülər.

Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə - Gani Camal da öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

AZƏRTAC xəbər verir ki, kitabdakı şeirlər Azərbaycan-Amerika Mədəni Assosiasiyasının üzvü, ABŞ-da yaşayan həmyerlimiz, yazıçı-publisit Nöbert Yevdayev tərəfindən tərcümə olunub.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə çıxış edən Nöbert Yevdayev deyib: “Heydərbabaya salam poeması” bütün türkdilli ölkələrdə sevilir. Təəssüf edirəm ki, bu əsər başqa dillərə tərcümə olunmayıb. Mən ilk dəfə sözügedən poemanı rus dilinə tərcümə etdim. Kitabda poemadan 18 bənd yer alır”.

N.Yevdayev qeyd edib ki, bu şeiləri Nyu-Yorkda yaşayan azərbaycanlı bəstəkar Ruslan Ağababayevin “Heydərbabaya salam” poeması əsasında yazdığı kantatadan təsirlənərək tərcümə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisit İlqar Fəhmi çıxış edərək kitabın əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, ömrü boyu ədəbiyyata, poeziyaya xidmət edən görkəmli şairin əsərinin tərcüməsi

olduqca əlamətdardır. Vurğulanıb ki, dünyada yaşayan bütün azərbaycanlılar üçün birlik məşəlinə çevrilən Şəhriyar yaradıcılığı hər zaman soydaşlarımızı həmrəyliyə səsləyib. Ədibin yaradıcılığının bütün dünya dillərinə tərcümə olunmasının vacibliyini qeyd edən natiq, sözügedən kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib. Nəşrin tərtibatında Əməkdar Rəssam İsmayıl Məmmədovun illüstrasiyalarından istifadə olunub. Tədbir musiqili, ədəbi-bədii gecə ilə davam edib.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209427279295188.1073742058.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209427279295188.1073742058.1121148960&type=3)

#### 4. Sabunçu Açıq Kitabxanasında YYSQ-nin layihələri təqdim olundu

Avqustun 3-də A.Bakıxanov qəsəbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyatında açıq səma altında Açıq Kitabxana layihəsinin açılış mərasimi oldu.

Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilati dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri maraqla iştirak edirdi.

A.Bakıxanov qəsəbə MKS-nin direktoru açılış tədbiri iştirakçılarını salamlayaraq belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğuladı. O, qeyd etmişdir ki, təşkil edilmiş bu "açıq kitabxana" oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. Yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcəyini qeyd edildi.

Sonra söz #YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi və o da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları oxucularla bölüşdülər.

Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə də öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından 10-yə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu.

Oxucular tərəfindən maraqla qarşılanan "Açıq kitabxana" layihəsi çərçivəsində açıq səma altında poeziya gecələri, mütaliə axşamları qarşıda gələn günləri təşkil olunacaq.

#### 5. Açıq Kitabxanada YYSQ-nin kulturoloji layihələri təqdim olundu

Avqustun əvvəllərində Binədə təşkil olunan "Açıq Kitabxana"da YYSQ-nin kulturoloji layihələri təqdim olundu

İyulun sonunda Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Binə Mədəniyyət Mərkəzinin qarşısında açıq səma altında kitabxana layihəsinin açılış mərasimi keçirildi.

Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilati dəstəyi ilə keçirilən tədbir geniş ictimaiyyətin marağına səbəb oldu.

Xəzər rayon MKS-in direktoru Elmara Məcidova tədbir iştirakçılarını salamlayaraq belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğuladı. O, qeyd etmişdir ki, təşkil edilmiş bu “açıq kitabxana” oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütləq etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. Bir sözlə, yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcəyini qeyd etdi.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](http://kitabxana.net) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilova söz verildi və o da öz növbəsində kitabsevərləri təbrik etdi. Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında danışaraq bildirdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər hazırlanıb.

Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları oxucularla bölüşdülər.

Layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə - [Gani Camal](#) da öz çıxışında ədəbiyyat və kitab haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından 20-yə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu.

Mərasimdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, şairə Gülarə Munis, Binə qəsəbəsində yerləşən 326 sayılı tam orta məktəbin müəllim və şagird kollektivi eləcə də kitabxananın oxucuları iştirak edirdi.

Gənc yazarlardan [Nuranə Nur](#) və Gülnar Səma imza günü keçirdilər və bu oxucular tərəfindən maraqla qarşılandı.

[İltimas Semimi](#), şair Qılman isə öz şeirləri ilə tədbiri daha da rəngarəng etdilər.

Bildirək ki, “Açıq kitabxana” layihəsi çərçivəsində açıq səma altında poeziya gecələri, mütləq axşamları qarşıda gələn günləri təşkil olunacaq.

## 6. İslam dini ziyalıları dindarları görüşdürür...

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Bakıdakı dindarlar və ziyalıların görüşləri təşkil olunub.

[#YYSQ](#)-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun üzvləri QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində paytaxt Bakıda yerləşən tarixi-dini abidələr, ziyarətgahlar və qəbiristanlıqlara səfər edirlər.

İyunun 6-sı və 11-də YYSQ-nin Məsləhətçilər Şurasının üzvü [Hacı Savalan](#) təşkilatçılıqla ziyalı və dindarlar üçün İftar süfrələri açılmış, hər iki qrup insanların görüşü təşkil edilmişdir.

Məclisləri Hacı Savalan açaraq bu Müqəddəs Ramazan günlərində ziyalılarımızla dindarların görüşlərinin səmərəliliyindən bəhs açmış, bu qəbil silsilə görüşlərin təşkilinin vacibliyini bildirmişdir. Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə - [Gani Camal](#), YYSQ-nin dostlarından tanınmış aktyor Hacı Şamil Süleymanlı - Şamil [Shamil Suleymanli](#), şair-sənətçi Rəşad Kəsəmənli, - [Reshat Kesemenli](#), tanınmış hüquqşünas Tağı Hüseynov - [Tağı Hüseynov](#), YYSQ-çi Araz Haso və başqaları məclislərdəki inanlı insanlar, din adamları ilə görüşərək söhbətləşmiş, ölkəmizdəki dini dözümlülük, eləcə də İlam dininin gözəllikləri haqqında geniş məlumatlar vermiş, şəkillər çəkmiş, araşdırmalar üçün faktlar toplamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə, eləcə də Aydın Xan Əbilov öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşadları ilə ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanındılmasına yardımçı olmaq fikrindədir...

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208762734641987.1073742048.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208762734641987.1073742048.1121148960&type=3)

#### 7. Cənub bölgəsinə dini-etnoqrafik səfər: ziyərətgah - tarixi abidə

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Cənub bölgəsinə dini-etnoqrafik səfər təşkil olunub.

**#YYSQ**-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumu QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində ölkəmizin Cənub bölgəsinin iki rayonunda - Lənkəran və Lerikdə yerləşən tarixi-dini abidələr, ziyarətgahlar və qəbiristanlıqlara səfər edilib. Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə, YYSQ Cənub bölgəsi üzrə əlaqələndirici Elşən Əhmədov və b. Lənkəran rayonunda yerləşən Şeyx Zahid Türbəsi, Aşağı Nüvədi, Seyidəkəran, Kiçikbazar, Kənarneşə, Xolmili məscidlərini, məzaristanlıqlarını, ziyarətgahlarını, eləcə də Lerikdəki Babagil türbəsi - ziyarətgahını gəzmiş, buradakı inanlı insanlar, din adamları ilə görüşərək layihə barədə geniş məlumatlar vermiş, şəkillər çəkmiş, araşdırmalar üçün faktlar toplamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşadları ilə ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların

populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindəyik...

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208619528301918.1073742045.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208619528301918.1073742045.1121148960&type=3)

## 8. Layihələrimiz Avropa İttifaqının beynəlxalq tədbirlərində...

Layihələrimiz Avropa İttifaqının beynəlxalq tədbirlərində...

Mayın sonunda YYSQ-çilər "Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələri Avropa İttifaqının beynəlxalq tədbirlərində tanıtdılar...

"Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədi ilə başlanmışdır.

YYSQ sədri Aydın Xan Əbilov və eksperti Sayman Aruz da "Mədəniyyət və Yaradıcılıq" Şərq Tərəfdaşlığı proqramının silsilə tədbirlərində fəal iştirak ediblər.

İlk tədbirdə Böyük Britaniyalı teleaparıcı, rejissor və prodüser Corc Kerri və Azərbaycanın mədəni siyasət üzrə beynəlxalq eksperti Cahangir Səlimxanov Azərbaycanda və regionun digər ölkələrində mədəni və kreativ istehsalatın inkişafının ən aktual suallarına cavab verirdilər.

YYSQ-çilər qurumun həyat keçirdiyi iki layihə haqqında məlumatları iştirakçılara çatdırıblar...

İkinci tədbirdən

## MƏDƏNİYYƏT SAHƏSİNDƏ LİDERLİK XÜSUSİYYƏTLƏRİ

"Mədəniyyət və kreativlik" proqramının rəhbəri Tim Uilyams, Maltanın mədəni və kreativ istehsalat menecmenti üzrə beynəlxalq eksperti Entoni Attard, həmçinin Azərbaycanın mədəni siyasət üzrə beynəlxalq eksperti Cahangir Səlimxanov Azərbaycanda kreativ istehsalat sahələrində aktual problemlərin həll edilməsi və liderlik haqqında fikirlərini bölüşdülər.

Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında məlumatlar verib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər haqqında geniş bilgilər verilib.

Eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməsi haqqında da danışılıb... Silsilə tədbirlər davam edir...

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208635385258332.1073742046.11211489](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208635385258332.1073742046.11211489)

## 9. YYSQ kreativ layihəsiylə Milli Ordunu dəstəklədi

Mayın ortalarında Bakının Xəzər rayonunda - Binə qəsəbəsində “Vətən oğulları biz səninləyik”: yürüş-ədəbi tədbir keçirildi.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](#) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov həyata keçirdikləri layihə çərçivəsində görüşdə məlumat verib ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](#)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](#) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda 30-dan artıq elektron nəşr hazırlanaraq İnternetdə yayımlanır, sosial şəbəkələrdə tanınırlar. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı, eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında fikirlərini bölüşüb.

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçıları Birliyi, AYB Güney Azərbaycan şöbəsinin və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığıyla keçirilən tədbirdə yaradıcı insanlarla rayon ictimaiyyəti, məktəb müəllim-şagird kollektivi əvvəlcə əllərində dövlət bayrağı qəsəbənin küçələrində yürüş etmiş, milli ordunu dəstəkləyən şüarlarla sakinlərin diqqətinə son vaxtlar ölkəmizin ərazi bütövlüyü uğrunda qazanılan uğurlu əməliyyatlara yönəldə bildilər. Yürüş zamanı milli-mədəni, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şüarlar səsləndirildi, əsgərlərimizin uğurlu qələbələri barədə söhbətlər aparıldı, bayraqlar paylandı...

Tədbirdə Azərbaycan Yazıçıları Birliyinin üzvləri - YYSQ sədri, [www.kitabxana.net](#) - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı-tərcüməçi Sayman Aruz, istedadlı nasir Hacı Qəni Camalzadə, gənc yazar Amid Əlioğlu, eləcə də Xəzər rayon veteranlar şurasının sədri Nüsrət İbrahimov, Bakı Dövlət Universitetinin tələbəsi Turğay Camal, Xəzər rayon Binə qəsəbəsində yerləşən 326 sayılı tam orta məktəbinin şagird və müəllim kollektivi, Binə qəsəbə bələdiyyəsinin əməkdaşları, kitabxanaçılar və digər şəxslər iştirak edirdi. Musiqili-ədəbi tədbir Azərbaycan dövlət himninin səslənməsi və Vətən uğrunda şəhid olmuşların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə açıldı. Xəzər rayon MKS-nin direktoru Elmara Məcidova məclisi açdı, qonaqları və iştirakçıları salamladı.

Xəzər rayon veteranlar şurasının sədri Nüsrət İbrahimov söz alaraq döyüş təəssüratlarını şagirdlərlə bölüşdü.

Tədbir zamanı Xəzər rayon MKS-nin informasiya-resurs şöbəsinin hazırladığı slayd və video-rolük nümayiş olundu.

Azərbaycan Yazıçıları Birliyinin üzvləri - YYSQ sədri, [www.kitabxana.net](#) - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı-tərcüməçi Sayman Aruz, istedadlı nasir Hacı Qəni Camalzadə, gənc yazar Amid Əlioğlu geniş çıxış etdilər. Nətiqlər son vaxtlar Qarabağda gedən döyüşlərdə uğur qazandığımızı xüsusi vurğulayaraq bildirdilər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hücum əmrini gözləyirlər ki, silaha sarılıb torpaqlarımızı azad etsinlər. Qonaqlar Milli Ordumuzun - zabit və əsgərlərimizin qəhrəmanlıqları xüsusi diqqətə çatdırdılar, eyni zamanda yeni nəslin nümayəndələrinə vətəni sevməyi, dövlət müstəqilliyimizi qorumağı, işğal olunmuş torpaqları geri qaytarılmasına hər an hazır olmağı tövsiyyə etdilər.

Yazıçı qonaqlar öz kitablarını kitabxanaya və oxuculara hədiyyə etdilər.

Daha sonra 136 sayılı tam orta məktəbin şagirdlərinin ifasında “Qarabağ bizimdir”, “Azərbaycan əsgəri”, “Qalx Ayağa Azərbaycan” şeirləri səsləndirildi.

Yeni nəsil arasında şairlər öz şeirlərini oxudular, ədəbiyyat barədə fikirlərini bölüşdülər. Sonda qonaqlara təşkilat haqqında məlumatlar həkk olunan nəşrlər hədiyyə edildi, şəkillər çəkildi. Qərara alındı ki, belə tədbirlər mütəmadi təşkil olunsun.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208337066440548.1073742043.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208337066440548.1073742043.1121148960&type=3)

#### 10. Mədəniyyət və etiqad: sosial şəbəkədə dini tolerantlıq. Təqdimat

Dini tolerantlığın innovativ təbliği layihəsi çərçivəsində Bakıdakı əngəlli kreativ gənclər ziyalıların görüşləri təşkil olunub.

[#YYSQ](#)-nin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsinə maliyyə dəstəyi verildiyi layihə çərçivəsində tədbirlər silsiləsi davam edir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun üzvləri QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği istiqamətində maarifləndirmə aksiyalarını davam etdirir... İyunun ortalarında Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində maraqlı təqdimat-tanıtım mərasimi təşkil olunmuşdu. YYSQ-nin həyata keçirdiyi layihələrin təqdimatları, yeni kitablardan sərgisi, yazıçılarla görüş və müəllif imzalanması mərasimi, qızgın kreativ müzakirələr, ədəbi-kulturoloji diskussiya formasında keçirilən tədbirlərdən əvvəl qonaqla Mərkəzin yaradıcı emalatxanalarını gəzmiş, burada nemayiş olunan sənət əsərləri ilə yaxından tanış olmuş, qurumun rəhbər və pedoqoji kollektivi ilə ünsiyyət qurmuşlar...

Tədbiri giriş sözüylə Mərkəzin direktoru Rəhilə Həsərova açdı, qonaqları salaladı, rəhbərlik etdiyi qurum haqqında geniş məlumatları çatdırdı.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, ekspert, yazıçı-publisit Zöhrə Əsgərova, eləcə də YYSQ üzvləri Araz Həsənlı, Mirzə İskəndərov, Elşad Şamil ürk sözlərini kreativ gənclərə çatdırdılar.

Layihə rəhbəri, YYSQ sədri Aydın Xan Əbilov, ekspert yazıçı-tədqiqatçı Hacı Qəni Camalzadə - [Gani Camal](#), ekspert, yazıçı-publisit Zöhrə Əsgərova və başqaları məclislərdəki kreativ əngəlli insanlar qarşısında ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar vermiş, şəkillər çəkmiş, kitablar bağışlamışlar.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə, eləcə də Aydın Xan Əbilov öz çıxışlarında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindədir...

Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dinlər və tolerantlıq mövzusunda elektron nəşrlər hazırlandığını açıqlayan ekspertlər inanc, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları



haqqında da geniş məlumatları yaradıcı şəxslərlə bölüşdülər....

Təşkilat adından 300-ə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu. Qərara alındı ki, mərkəzdə ədəbiyyat dərnəyi təşkil olunsun və yazarlarla mütəmadi görüşlə, yaradıcılıq emalatxanasında master-klasslar keçirilsin.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208849726176721.1073742053.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208849726176721.1073742053.1121148960&type=3)

## 11. YYSQ Yasamaldakı məktəbdə dini tolerantlıqla bağlı təqdimat

Yeni Yazarlar və Sənətçilər Qurumunun 06 oktyabrda keçirdiyi tədbirlərdə - dini tolerantlığa həsr olunmuş kitablara baxış, multikulturalizmlə bağlı debatlar, layihə təqdimatda ekspertlər, təşkilatın üzvləri, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.

Bakı şəhərindəki ən iri təhsil ocaqlarından birində - Yasamal rayonu, 286 sayılı tam orta ümumtəhsil məktəbində [#YYSQ](#) -nin dini tolerantlıqla bağlı yeni layihəsinin növbəti tanıtım-tədbiri keçirildi. Bu maraqlı təhsil ocağının müəllim və şagirdləri üçün [#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihəsi, [kitabxana.net](#), e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi maraqlı formada təşkil olunmuşdu.

Məktəbin direktoru Samir Mehdizadə yeni alternativ - elektron təhsil, yeni oxu və yazı mədəniyyəti, internet yazarlığı, e-təhsil, elektron kitabxana kimi çağdaş sahələrə aid təşkil olunan tanıtım tədbirin məram və məqsədləri haqqında qısaca məlumat verdi, qonaqları, YYSQ-çiləri, ekspertləri iştirakçılara təqdim etdi.

[#YYSQ](#) - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvü Mirzə İskəndərov məktəb kollektivi ilə maraqlı tanıtım-təqdimat mərasimi keçirdilər: ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar verildilər.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb.

Ekspert Hacı Qəni Camalzadə öz çıxışında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşlılarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəllimlərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindədir...

İKT eksperti Mirzə İskəndərov öz çıxışında tolerantlıq mövzusunda hazırlanmış e-kitablar haqqında geniş danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından məktəbə din və tolerantlıq mövzusunda 200 kitab hədiyyə olundu.

Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](#) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dinlər və

tolerantlıq mövzusunda elektron nəşrlər hazırlandığını açıqlayan ekspertlər inanc, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları bölüşdülər...

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209769985502629.1073742069.121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209769985502629.1073742069.121148960&type=3)

## 12. YYSQ multikulturalizm və dini tolerantlıqla bağlı layihələrin tanıtımı

Sentyabrın 25-26-da - Azərbaycanda Konstitusiyayla bağlı Referendum keçirilən gün Yeni Yazarlar və Sənətçilər Qurumu sıralarında 60 QHT və KİV, İnternet medai birləşdirən İctimai Nəzarət Koalisiyası, eləcə də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB Referendum-2016 silsiləsindən sonuncu böyük tədbirlərini - Xeyriyyə el şənliyi təşkil etdilər. Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində iri pavyonda təşkil olunmuş məclisdə təqdimatlar, tanıtımlar, mini-mühazirələr, dəyirmi masa, el şənliyi və əngəlli kreativlərlə yazarların, sənət adamlarının görüşləri formatlarında keçirilən bu silsilə məclislərdə #YYSQ -nin multikulturalizmlə, eyni zamanda dini tolerantlıqla bağlı yeni layihələri geniş ictimaiyyətə və gənclərə təqdim edildi.

Geniş ictimaiyyət üçün #YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihəsi, [kitabxana.net](http://kitabxana.net), e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi maraqlı kreativ-innovativ formalarda təşkil olunmuşdu.

Tədbirdə çıxış edənlər yeni kreativ innovasiyalar, multikulturalizm, kulturologiya, mədəniyyətlərin mübadiləsi, dini etiqadların dialoqu, sivilizasiyaların yaxınlaşması, e-təhsil, elektron kitabxana kimi çağdaş sahələrə aid təşkil olunan tanıtım tədbirin məram və məqsədləri haqqında geniş məlumatlar verildi, YYSQ-çilər, ekspertlər, hazırlanan e-nəşrlər iştirakçılara təqdim olundu.

ARPYQHT Dövlət Dəstəyi Şurası Dini etiqad müxtəlifliyi və tolerantlığa aid maariflənməyə dəstək verir...

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloji-intellektual layihənin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, eləcə də YYSQ üzvü Mirzə İskəndərov məktəb kollektivi ilə maraqlı tanıtım-təqdimat mərasimi keçirdilər: ölkəmizdəki dini dözümlülük, eləcə də İslam dininin gözəllikləri haqqında geniş məlumatlar verdilər.

A.Xan Əbilov layihə haqqında məlumatlar verərək bildirmişdi ki, Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməyə başlayıb. Ekspert Hacı Qəni Camalzadə öz çıxışında bildirib ki, XXI əsrdə fərqli dinibaxışlı, müxtəlif mədəniyyət və inanclara mənsub insanların, xüsusən də uşaqlar, yeniyetmələr, gənclərin daha çox yararlandığı, xaricdə yaşayan yaşadlarıyla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi, İslam Oyunları ərəfəsində ölkəmizin dini tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanınmasına yardımçı olmaq fikrindədir...

İKT eksperti Mirzə İskəndərov öz çıxışında tolerantlıq mövzusunda hazırlanmış e-kitablar haqqında geniş

danışdı və bu qəbil layihələrin əhəmiyyətini vurğuladı.

Təşkilat adından məktəbə din və tolerantlıq mövzusunda 200 kitab hədiyyə olundu.

Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihə çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan dinlər və tolerantlıq mövzusunda elektron nəşrlər hazırlandığını açıqlayan ekspertlər inanç, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları bölüşdülər...

Kulturoloji layihənin bir hissəsini maliyyələşdirib - Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: <http://cssn.gov.az/>

Yeni Yazarlar və Sənətçilər Qurumu: <http://www.yysq.org/>

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:

[http://kitabxana.net/?oper=e\\_kitabxana&cat=175](http://kitabxana.net/?oper=e_kitabxana&cat=175)

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk

səhifəsi: <https://www.facebook.com/groups/yenikreativ/?ref=bookmarks>

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik İnformasiya Bölümü

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10209796351201755.1073742070.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10209796351201755.1073742070.1121148960&type=3)

### 13. Sumqayıt: Dünya TV-də multikulturalizmə dair ikisaatlıq veriliş

İyun ayında YYSQ sədri, layihə rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə ötən həftə Sumqayıtda yayımlanan Dünya TV-inin "Bu sabah" verilişində, ikisaatlıq canlı efirdə qonaq olublar.

Mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatlar gətiriblər.

Aydın Xan Əbilov həyata keçirdikləri layihələr haqqında məlumatlar verib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ([#AzGF](https://www.facebook.com/AzGF)) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşrlər haqqında geniş bilgilər verilib.

Eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci maliyyə müsabiqəsində qalib gəlib. YYSQ "İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə" bölümü üzrə, "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə" istiqamətində "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" layihəsini may ayının ortalarından etibarən həyata keçirməsi haqqında da danışılıb...

Mənbələr:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10208646761902741.1073742047.1121148960&type=3)

Videoların iki hissəsi burada:

<https://www.youtube.com/watch?v=FXaNvb0kMb4>

<https://www.youtube.com/watch?v=ONO3bLjoPNc>

#### 14. Gənc liderlərlə yazarların görüşü: Bütöv Azərbaycan mədəniyyəti

"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihə çərçivəsində

Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın əvvəlində keçirdiyi növbəti tədbir - multikulturalizmə həsr olunmuş layihənin realit-tanıtımı məktəbli liderlərə çatdırmaqla bağlı idi.

Mayın 28-də Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ([#AUGSS](#)) ilə Yeni Yazarlar və Sənətçilər Qurumunun ([#YYSQ](#)) birgə təşkilatçılığıyla "Azərbaycan yurdum mənim" devizi altında fəaliyyət göstərən "Liderlik məktəbi"nin növbəti tədbiri Bütöv Azərbaycan mədəniyyətinə, ıdibiyyatına, multikultural sərəvətlərinə ədəbiyyatına həsr olunmuşdu. 100-dən artıq şagird və valideynin, eləcə də blogger və KİV nümayəndələrinin iştirak etdiyi məclisi Azərbaycan Respublikası Ombudsman Aparatının şöbə müdiri, AUGSS rəhbərliyində təmsil olunan Faiq Ağayev açaraq qonaqlara təşkilat barədə məlumat verdi, Liderlik məktəbi haqqında danışdı. Daha sonra şıxışçı qonaqları məclis iştirakçılarına təqdim etdi.

#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin və [kitabxana.net](#) portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov həyata keçirdikləri layihə çərçivəsində görüşdə məlumat verib ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi kulturoloji-intellektual layihələri çərçivəsində [www.kitabxana.net](#) - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanmış dini tolerantlıq, milli azlıqlar və multikulturalizm mövzusunda elektron nəşr hazırlanaraq İnternetdə yayımlanır, sosial şəbəkələrdə tanınılır. Nətiq mədəniyyət, milli-mənəvi dəyərlər, multikulturalizm, ədəbiyyat və başqa məsələlərlə bağlı, eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan formaları haqqında fikirlərini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı bölməsinin sədri, istedadlı yazıçı-tərcüməçi Sayman Aruz hər iki tərəfin - Bütöv Azərbaycan ədəbiyyatı mövzusunda geniş məruzələrlə çıxış etdi.

Qonaqların maraqlı çıxışlarından sonra gənc liderlərlə qızğın müzakirələr aparıldı: yazarlar oxucuların, yaradıcı gənclərin çoxsaylı suallarını cavablandırdılar, özləri ilə gətirdikləri kitabları təşkilatın kitabxanasına hədiyyə etdilər.

Yeni nəsil arasında şairlər öz şeirlərini oxudular, ədəbiyyat barədə fikirlərini bölüşdülər. Sonda qonaqlara təşkilat haqqında məlumatlar həkk olunan nəşrlər hədiyyə edildi, şəkillər çəkildi. Qərara alındı ki, belə tədbirlər mütəmadi təşkil olunsun.

Mənbə:

[https://www.facebook.com/Aydinxan.ebilli/media\\_set?set=a.10207877203784269.1073742039.1121148960&type=3](https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10207877203784269.1073742039.1121148960&type=3)

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik İnformasiya Bölümü